

Nə dəyişdi?

- ❖ 01.01.2022-ci il tarixədək qüvvədə olan qanunvericiliyə əsasən, kənd təsərrüfatı texnikalarının kənd təsərrüfatı istehsalçılara lizinqə (icarəyə) verilməsi, bu istehsalçılara aqrotexniki xidmətlərin göstərilməsi, kütləvi informasiya vasitələri məhsullarının idxalı, kitabların idxalı və satışı, qəzetlərin, jurnalların və bu kimi digər məhsulların istehsalı ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, elektrik mühərriki ilə işləyən avtomobillərin satışı, həmin avtomobillər üçün elektrik enerji doldurucularının idxalı və satışı və hərbi məqsədlər üçün istifadə olunan xüsusi proqram təminatlarının idxalı ƏDV-yə ümumi qaydada cəlb edilirdi.

Qeyd edilən hallar üzrə idxal və satışı ƏDV-dən azad edilməsi ilə həmin məhsulların maya dəyərinin azaldılması və qiymətlərin enməsi üçün iqtisadi zəmin yaradılacaq, ölkənin avtomobil sektorunda ekoloji baxımdan təhlükəsiz nəqliyyat vasitələrinin xüsusi çəkisi artacaq, ƏDV-dən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı malların konkret siyahısının Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi sui-istifadə hallarını aradan qaldıracaqdır.



DÖVLƏT
VERGİ
XİDMƏTİ

Bir sıra mallar (iş və xidmətlər) üzrə dövriyyələr ƏDV-dən azad edilmişdir

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən 01.01.2022-ci il tarixdən etibarən

- ❖ Kənd təsərrüfatı texnikalarının mülkiyyət hüququnun keçməməsi şərtilə kənd təsərrüfatı istehsalçılara **lizinqə (icarəyə) verilməsi**;
- ❖ Kənd təsərrüfatı məhsullarının istehsalçılara **aqrotexniki xidmətlərin göstərilməsi**;

- * Qeyd: İstehsalı, idxalı və satışı üzrə ƏDV-dən azadolma tətbiq edilən bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə satışı ƏDV-dən azad edilən heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin **siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəkdir**.

Dövlət büdcəsinə ödənilməli olan ƏDV ilə bağlı ətraflı məlumatla “Əlavə dəyər vergisi (ƏDV)” adlı bukletdən tanış ola bilərsiniz.



AZ1029, Azərbaycan, Bakı, Heydər Əliyev prospekti, 155
Tel.: (+994 12) 403 89 70; Faks: (+994 12) 403 89 71
E-poçt: office@taxes.gov.az

www.taxes.gov.az



- Siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən kütləvi informasiya vasitələri məhsullarının, kitabların (elektron kitablar istisna olmaqla), dərslik komplektlərinin, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, habelə bu məhsulların istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla);
 - 2022-ci il yanvarın 1-dən etibarən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı satışı;
 - habelə həmin avtomobillər üçün 2-ci və 3-cü səviyyə elektrik enerji doldurucularının və istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə;
- ❖ Siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən nizamnamələrində nəzərdə tutulan və onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsait hesabına icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərə münasibətdə – həmin publik hüquqi şəxsin tabe olduğu orqan (qurum) və digər publik hüquqi şəxslərə münasibətdə –

Maliyyə Nazirliyi ilə **bağlanmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsinin ƏDV-dən azadolma müddəti daha 2 il müddətinə artırılmaqla 01.01.2024-cü ilədək;**

- ❖ “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi – 2020-ci il yanvarın 1-dən etibarən əlavə 1 il olmaqla 3 il müddətinə;
- ❖ Müvafiq icra hakimiyyəti orqanları* tərəfindən hərbi məqsədlər üçün istifadə olunan **xüsusi proqram təminatlarının** idxalı ƏDV-dən azad edilmişdir.

* Qeyd: *Müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini

- **hərbi məqsədlər üçün istifadə olunan bütün növ texnika və texniki vasitələr, onların ehtiyat hissələri, silah-sursat idxalına münasibətdə** Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Respublika Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi,
- **müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı məqsədilə idxal edilən texnologiyalara, avadanlıqlara və dəstləşdirici hissələrə münasibətdə isə** Müdafiə Sənayesi Nazirliyi həyata keçirir.